

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı həyatın bütün sahələrində fundamental dəyişikliklərin əsasını qoyma. Azərbaycan cəmiyyətinin köklü surətdə dəyişməsi, bütünlükdə yeni bir cəmiyyətin formallaşmasını gerçəyə çevrən dəyişikliklərin mühüm hissəsini təşkil edirdi. Heydər Əliyev islahatlarının vüsəti, əhəmənəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qəçiləməz edirdi.

90-ci illərin ortalarında bazar iqtisadiyyatına kecidələr əlaqədar azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə ilk dəfə 1993-cü ilde təsdiq edilmiş "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)" Dövlət Programını qeyd etmək olar.

"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumdur" - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu önderin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmış tədbirlərin sistemliyi, dövlət tənzimləməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institutionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasetin prioritet istiqamətlərindən birincən qeyd edilməlidir.

1997-ci ilin 24 iyun tarixində isə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Programı (1997-2000-ci illər)" qəbul olundu. Yeni programda əsas məqamlar milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu sahədə qanunvericiliyin möhkəmənməsi, iş adamları üçün maliyyə-kredit sisteminin formallaşması, biznesin elmi-metodiki bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırılması idi. Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi, kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi ve digər önemli tədbirlər sahibkarlığın inkişafını daha da sürtənləndirdi. Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasına zəruri edirdi. Bu məqsədə ulu önderin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sənii maneələrin aradan qaldırılması haqqında" fərmanı göstərilən istiqamətdə vacib rol oynadı.

Sahibkarlıq fəaliyyətinin tənzimləməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlerine xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli fərmani ilə ölkədə mövcud olan lisenziyalasdırma sistemi köklü sürətdə təkmilləşdirilmiş, lisenziyalasdırılan fəaliyyət növlerinin sayı azaldılmış, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Bazar iqtisadiyyatı yoluunu seçmiş istenilen dövlətin müstəqil yaxması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həllədici rolunu daim öne çəkir, güclü sahibkarlar təbəqəsinin formallaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırı.

Iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkilde həyata keçirilməsi məqsədilə Ulu Öndər

# Milli Sahibkarlığın formallaşmasında Ulu Öndər Heydər Əliyevin rolu

nin özələşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması təşkil edirdi.

**Sahibkarlığın inkişafında**  
Heydər Əliyevin atlığı ən müüm addimlardan biri də sözügedən sahəye dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Bu kontekstdə ən vacib addimlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-ci il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydalarının qəbulu və əsəssiz yoxlamaların qadağan edilməsi barədə" fərmanın imzalanması qeyd edilməlidir.

1997-ci ilin 24 iyun tarixində isə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Programı (1997-2000-ci illər)" qəbul olundu. Yeni programda əsas məqamlar milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsi, bu sahədə qanunvericiliyin möhkəmənməsi, iş adamları üçün maliyyə-kredit sisteminin formallaşması, biznesin elmi-metodiki bazasının yaradılması üçün müvafiq zəmin formalaşdırılması idi. Proqramda müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi, kiçik sahibkarlığın idarəolunma və maliyyə mexanizminin müəyyən edilməsi, vergi sisteminin xeyli təkmilləşdirilməsi ve digər önemli tədbirlər sahibkarlığın inkişafını daha da sürtənləndirdi.

Lakin qeyd edilənlərlə yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasına zəruri edirdi. Bu məqsədə ulu önderin 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sənii maneələrin aradan qaldırılması haqqında" fərmanı göstərilən istiqamətdə vacib rol oynadı.

Sahibkarlıq fəaliyyətinin tənzimləməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlerine xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli fərmani ilə ölkədə mövcud olan lisenziyalasdırma sistemi köklü sürətdə təkmilləşdirilmiş, lisenziyalasdırılan fəaliyyət növlerinin sayı azaldılmış, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

Bazar iqtisadiyyatı yoluunu seçmiş istenilen dövlətin müstəqil yaxması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həllədici rolunu daim öne çəkir, güclü sahibkarlar təbəqəsinin formallaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırı.

Iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkilde həyata keçirilməsi məqsədilə Ulu Öndər

beynəlxalq təleblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın dövlət programı təsdiq edilmişdir.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasite onların öz dilindən eşitmesi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, Fərman və Sərəncamlar verməsi özəl sektorun təmsilçilərinin yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli

şəfəf davamlılığını təmin etməkdən ibarətdir.

Ölkədə iqtisadiyyatın bütün sahələri üzrə müasir sahibkarlıq subyektlərinin formallaşmasına geniş imkan yaradılmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formallaşdırılmışdır.

Ölkə rəhbərliyinin yüksək dəqiqlikə seqdiyi və uğurla həyata keçirdiyi məqsədönlü iqtisadi siyaset kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmış, son 13 ilde iqtisadiyyatımıza 200 milyard dollar investisiya qoyulmuş, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş, daxili mənbələr hesabına əsas kapitala yönəldilən inves-

dusuna da özünəməxsus töhfələr verməyə çalışır və bu dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, isterse de sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

**Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nə-həng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsinə hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 23 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.**

Buna görə də əminliklə deyə bilər ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasetçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adı zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyyaşarlıq hüququ qazanmış en böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

**Müsər dünyada ölkəmiz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət qurucculuğu əzminin, yaradıcı təffükürünün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur.**

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadıqlı nümayiş etdirən sahibkarlarımız və biz Sahibkarlar Konfederasiyası olaraq dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək bilik və bacarığımızı xalqımızın rıfah halının daha da yüksəlməsi, rəqabətə davamlı istehsal potensialı, "Mədə in Azerbaycan" brendinin bütün dünyada tanınması üçün öhdəmizdə düşən vəzifələri daha məsuliyyətli yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə əmək münasibətlərinin tənzimləməsində fəal iştirak edir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdəsi kimi sosial dialog məsələlərinə önmər verir, yalnız sahibkarlara dəstək vermək kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimləməsində fəal iştirak edir.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, sahibkarlar or-



və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafın mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu görüş Azərbaycan sahibkarlığı tərəfində yeni islahatlar dövrünün başlanğıcını qeyd edir. Belə ki, respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyətə minən təminatı yaradılmış, sənii maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formallaşdırılmış, sahibkarların hərəkəli stimullaşdırılması məsəlesi diqqət mərkəzində saxlanılmışdır. 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Programı təsdiq olundu.

**Məhz bu görüşlərin azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-ci il tarixli Sərəncamına əsasən her il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü" kimi təsis edilmişdir.**

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 13 ilde milli inkişaf prioritetlərini düzgün müəyyənleşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir.

Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeniyərək qədəm qeyd edilmişdir. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət-qabiliyyətinin yüksəldilməsinə və dünya iqtisadi sistemine səmərəli integrasiyasına nail olmaqla uzunmüddəli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inki-

tisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əmək haqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir. Bu dövrde Sahibkarlıq Kəmək Milli Fonduñun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şəhərlə kreditlər verilmişdir.

**Məhz Azərbaycanda aparılan məqsədönlü iqtisadi siyaset sayəsində ölkəmizdə 2016-ci ilde 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılmış, son 13 ilde isə bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88 faizi iqtisadiyyatın qeyri-dövlət sektorlarına payına düşür.**

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdəsi kimi sosial dialog məsələlərinə önmər verir, yalnız sahibkarlara dəstək vermək kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimləməsində fəal iştirak edir.

</